

Düzdü, Tofiq Abdin bu gün də "özünüküllerle"dir - sənət-mədəniyyət aləmindədir və bir yana baxanda, Tofiqin harda olması vacib deyil, Tofiqin səsi hər yerdədir və bu səsin enerjisi, ovqatı, havası epidemiyə gücündədir.

Tofiqin çərçivesizliyinə bir halda haqq qazandırmırıam: dilə və punktuasiyaya - durğu işarələrinə (punktuellş sözü də nedənse yada düşdü) münasibətdə. Bu məqamda mən xatırlatdığını "acı nəticə"yə qayitmaq istəyirəm.

Publisistik yazılarının mövzuları Tofiqin feal və təessübkeş vətəndaş, söz adımı kimi diqqəti və həssas müşahidə qabiliyyəti haqqında danışmağa imkan verir... Amma İstanbulda yaşayıb-yazdığı illar onun Dilinin "başına oyun açıb". Ele bir oyun açıb ki, bu tərzi mən - Tofiq Abdin imzasını maraq və ehtiramla izləyən oxucu - çərçivesizliklə bağlamaq istəmirəm... Ele nəsnələr var ki, onlara təkəfərli üslub, tərz, baxışla yanaşmaq olmaz və ədəbi dil bu sıradə birincidir, söz adının, jurnalistikanın en mühüm bir vəzifesi də bu Dili qorumaq, yaxşı yönə zənginləşdirmekdir.

"Məqsədim ortaç bir türkçənin çox asanlıqla başa düşüldüyünü və azəri türkcəsiyle Türkiye türkçəsinin nə qeder yaxın olduğunu göstərməkdir!"

Türkəyə mətbuat üçün bu izah başadışılıkdir.

Amma hətta ortaç dillərin də özünəməxsus olması var və bunu qorumaq çox vacibdir. Tofiq Abdinin durğu işarələrinə münasibəti, yazı qaydalarını sərbəstlik adı ilə pozması onun yazılarının (hətta şeirlərinin də!) xeyrine işləmir, əksinə, ən maraqlı mövzunu da, səmimiyyətini da "uduzur". Çünkü Azərbaycan ədəbi dili qohum türk dilləri arasında ən elitar dildir. Dilini itirən və özünü itirən insanı Tofiq Abdin yaxşı tanıyor...

*yaxşılığı pislik olar...
itər bu dünya üzündə
itər bu elin gözündə.*

Şükür, Tofiq Abdinin belə qorxusu yoxdur. Çörəyi sözdən çıxan Tofiq Abdin ""könü'l xoşluğu və peşəkar olduğu üçün yazdıgi" bütün yazılarına cavabdehlik əminliyim var" - deyir.

Onun Düşüncəsi və Fealiyyəti həmişə, hər yerdə HƏQİQƏT axtarmaq olub. Müqəddəs kitablarda da deyilir ki, Həqiqəti axtarmaq - xeyirxahlıqdır.

Tofiq Abdinin "Dövlət çevrilişi" sənədli - avtobioqrafik əsərini oxuyandan sonra isə, bu qənaət yaranır:

Bütün olmuşlara və olanlara rəğmən, "bəlkə də layiq olduğu, bəlkə də layiq olmadığı günləri yaşayaraq özü-özünə nifrat etsə də"...

Təsəlli alınacaq bir şey, özü də çox böyük bir şey var, Tofiq Abdin:

"Alınmadım, satılmadım..."

Südabə AĞABALAYEVA

♦ Xatirələr, duygular

İntiqam MEHDİZADƏ

ABDULLA ŞAIQ OCAĞI

*(«Bu gün dünəndən başlayır»
silsiləsindən)*



Azərbaycan xalqının gen yaddaşında məskən salmış, ziyanlılıq mütəssəməsi sandığımız Abdulla Şaiqin oğlu elm aləminin 2-ci cahan mühərribəsindən sonra, hələ atasının sağlığında gəlmişdi. Büyük Füzulimizin tabirinə desək, «aləmi-tədqiqidə» 60 ildən artıq külüng çalan bu zəif varlıq yaşadığı illər boyu əllər sevimli atasının adına yalnız şanşöhrət gətirdi, rəhmətlər dedirdi. Candan, könüldən bağlandıq ədəbiyyatşunaslıq elmində səmərəli, bol bəhərlə fəaliyyət göstərib, layiq olduğu zirvəyə yüksəldi. Əməkdar elm xadimi fəxri adına layiq görüldü, professor oldu, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçildi. Onun tədqiqlərində Azərbaycan ədəbiyyatşunaslığının başlıca problemləri qoyulub həll edilib, əsərlərindəki fikir və müləhizələr respublikamızda ədəbi tənqidin, estetik fikrin müasir inkişafını özüne məxsus rol oynayırdı. Kamal Talibzadəni bir alim kimi səciyyələndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, o, monoqrafiya və tədqiqatlarında milli ədəbiyyatımızın və tarixi proseslərin müümə mərhələlərini, eyni zamanda problemlərini dərinlənərək araşdırırı. Xüsusən XX əsr Azərbaycan ədəbiyyatının tarixi-nəzəri meyilləri, ədəbiyyatımızın başqa milli sənətlərlə qarşılıqlı ilgiləri, görkəmli simaların yaradıcılıq xüsusiyyətləri alımın əsərlərində darın, professional təhlilini tapırı. Təkəfər «XX əsr Azərbaycan tənqidin» monoqrafiyası ilə K.Talibzadə ədəbiyyatşunaslığında ilk dəfə olaraq milli tənqidin tarixini yaratmışdır. İri həcmli əsərlərindən olan «Azərbaycan ədəbi tənqidinin tarixi» kitabıyla isə ədəbiyyatşunaslığımızda daha orijinal bir addim atmışdır. K.Talibzadənin elmi araşdırılmalarını izləyən məşhur alımların fikrincə o, Azərbaycan ədəbiyyatşunaslığında ədəbi-tarixi problemlərin işlənməsində bir məktəb yaratmışdır. Görkəmli alim mütəmadi olaraq ədəbi tənqidin və ədəbiyyatşunaslığın aktual problemləri, onun metodoloji əsasları, poetikası, novator axtarışları ilə məşğul olurdu. Daim səmərəli elmi-təşkilati iş aparırlar, həm də Nizami adımlı Ədəbiyyat İnstitutunun ədəbi tənqid tarixi və nazariyyəsi şöbəsinə rəhbərlik edirdi.

1983-cü ildə ədəbi ictmayıyyatımız K.Talibzadənin anadan olmasının 60 illik yubileyini qeyd etmişdi. Ömrünün yeddinci on ilinə qədəm qoyan alım yorulmaq bilmədən çalışır, ədəbiyyat elminin on çatın, gizlində qalan qatlılarına buş vurmaqdan çəkinmirdi. Və... bütün bunlarla yanaşı, Kamal müallimin həm də çox maraqlı bir müsəhib olduğunu bildirdim. Yaşadığı illərdən, görüşdüyü insanlardan, görkəmli ədəbi simalardan böyük məftunluqla danışığının şahidi olmuşdum. Ona görə də həmin illərdə çalışdığım Azərbaycan radiosunun populyar proqramlarından olan «Maraqlı mühəsiblər» verilişinə hörmətli alimi dəvət etdim və önsüz də radionun sədaqətli dinləyicilərindən olduğunu deyib, dəvətimi məmənuniyyətlə qəbul etdi. Amma işinin çoxluğunu vurgulayıb

söhbətimizin studiyadan kənarda, yəni onun Elmlər Akademiyasının binasındaki kabinetində aparılmışını xahiş etdi. Razılıdıq. 1985-ci ilin may ayı idı...

« Kamal müəllim, hər hansı bir şəxsin hayat yolunum müəyyənləşməsində onum ailə mühitinin böyük təsiri olur. Yəni şəxsin hənsi sonəti seçməsi də əksər hallarda ailə mühitinin diqqəti sayasında baş verir. Ancaq bir də görürsən bu ənənə pozulur, ailənin gözəlmədiyi, yaxud istəmədiyi halda, birisi özüne tamam başqa şəhər yolu seçilir. Bəs siz necə, adəbiyyatı, adəbiyyatşunaslığı, onun çətin, qalmاقallarsız ötüşməyən adəbi tənqid sahəsini seçməyinizdə ailə ənənələrinin təsiri olubmu, yəni məşhur yazıçı və pedagoqlarımızdan olmuş atanız Abdulla Şaiqin sizin elmi-pedaqozi fəaliyyətinizdə hansısa iştirakı baradı na deya bilsiniz? »

- Abdulla Şaiq adı manım üçün an müqəddəs addır. O, manım aləmimdə avazolunmaz şəxsiyyətdir və həqiqətən adəbi fəaliyyətimi onunla əlaqələndirən amillər də son dərəcə güclüdür. Hələ 3-4-cü siniflərdə oxuduğum illərdə adəbiyyatda böyük həvəs göstərməyim, onu özüma asas peşə seçməyim atamın təsiriyən olmuşdur. Doğrudur, man yazıçılar mühitində böyüümüşəm, ancaq atam həm şəxsiyyət, həm müəllim, həm yazıçı, həm alim kimi həmişə mənə nümunə olmuş, man sağlığında da, onu itirəndən sonra da ondan bir an belə ayrılmamışam. Çoxları kimi mən də ilk qələm təcrübələrimi bəlli adəbiyyat sahəsində sinmişəm. Arabi rus və Qərb adəbiyyatından tərcümələr də etmişəm. Ancaq bu sahədəki məhsulun keyfiyyəti mönə razi salmamış və görünür, elə buna görə də bəlli yaradıcılıqdan çox erkən uzaqlaşmışam. Hələ 6-ci sinifdə oxuyanda adəbiyyat elmi, tənqid sahəsində çalışmağı qət etmişəm. Yeri gəlməşkən, bir cəhəti də qeyd etmək istərdim. Abdulla Şaiq təkcə yazıçı, müəllim deyildi, o, cyni zamanda dövrünün ədalətçi və adəbiyyatşunaslarından olmuşdur. Lap cavan yaşlarından adəbi-nəzəri fikir sahəsində müntəzəm fəaliyyət göstərməmişdir. Onun hələ 1903-cü ildə Realni məktəbinin bir müəlliminin kitabxanalarından aldığı kitablar içərisində Belinski, Dobrolyubov, Şipovski, Salotnik, Smirnovski, Drujinin kimi onurlarla rus tənqidçi və adəbiyyatşunaslarının rus və Avropa adəbiyyatlarına dair əsərləri, külliyyatları, məşhur Danimarka tənqidçisi Brandesin seçilmiş əsərləri vardi. Bütün bunlar atamın istifadə etdiyi elmi-nəzəri mənbələr idi və onun fəaliyyətinə çox güclü təsir göstərmişdi. Təsadüli deyil ki, 1907-ci ildən başlayaraq 30-cu illərin ortalarına qədər, onurlarla dərslik, adəbiyyat tarixinə, adəbiyyat prosesinə dair onurlarla məqalə yazımış, sovet dövründə azərbaycanlı alimlərin nəşr etdiyikləri ilk adəbiyyat tarixinin, «Ədəbiyyatdan iş» kitabının müəlliflərinən biri olmuşdur. Onun arxivində Azərbaycan dilinin morfolojiyasına, sintaksisine, leksikasına, fonetikasına, şəkilçilərinə aid 7 çap olunmamış tədqiqatı saxlanılır.

Atamın 20-30-cu illərdəki elmi fəaliyyəti mənim gözərimi qarşısında keçib. Yeri düşəndə o, tez-tez özünəməxsus cətirəslə tənqidçi və alimlərin həyatından, əsərlərinən danışardı. Ümumiyyətlə, atam bütün varlılığı adəbiyyata vurğun adam idı və adəbiyyatı sevməyi, qiymətləndirməyi ilk dəfə ondan öyrənmişəm. Onun sırin nağılları, azbordən söylədiyi yüzlərlə şeir, danışığı əfsanələr, bədəhənən qoşduğu əhvalatlar, usaqlar üçün yazdığını, dillər əzberi olmuş əsərlər məndə bu sehirlə aləmə - adəbiyyataya tükənməz, əbədi məhəbbət oyadı. Elə tənqid və adəbiyyatşunaslıq sahəsinə bağılılığının səbəblərindən biri, şübhəsiz, bu məhəbbət olmuşdur. Çünkü mən heç vaxt bəşəriyyəti, dünyam adəbiyyatı - bu mənəvi qidəsiz təsəvvür etməmişəm. Bir anlığa fikirləşin, Firdovsi, Xəyyam, Dantes, Şekspir, Bayron, Hötcə olmayıyadı, Balzak, Tolstoy olmayıyadı, Dostoyevski və Hüqo, Qorki və Heminquey olmayıyadı, Nizami, Füzuli, Vəqif, Axundov, Sabir, Cabbarlı, Səməd Vurğun olmayıyadı. Onda dünya necə boş, mənəviyyatsız, duyğusuz görünərdi. Elə bil bu adları çəkilən və çəkilməyən bütün dünyaya məxsus dühlər bəşəriyyətin görən gözü, eşidən qulağı, duyğuları, fərəhi və sevinci, kədəri və qüssəsidir.

- Kamal müəllim, adəbiyyat tarixində biza məlumdur ki, Abdulla Şaiqin sayasında ailənin yaşadığı ev daim Azərbaycan adəbiyyatının, mədəniyyətinin məşhur nümayəndlərinin, şair və yazıçıların, dramaturq və tənqidçilərin tez-tez baş çəkdikləri doğma ocaq olmuşdur. Sabir, Hadi, Abbas Səhət, Hüseyn Cavid, Əhməd Cavad, Müşfiq, Səməd Vurğun, Ordubadı və s. Düşünəndə ki, bir çoxuya siz də görüşmüştən, tanış olmuş, həmsəhət olmusunuz, sözün açığı, qıbtə olunasıdır. Bu görüşlər, bu xatirələr sizə nə verib, hənsi biri daha tez-tez yadınıza düşür?

- İntiqam, adları çəkilən sənətkarların bir qismını balaca ikən, məktəb yaşlarında görmüşəm. Onlardan həfizəmdə əsasən zahiri mahiyyət daşıyan xatirələr qalmışdır. Məssələn, biza tez-tez galan H Cavid çox cətirəslə nərd oynardı, əsasən gündüzlər müyyən rejimlə işlər, axşamlarsa qonaq getməyi xoşlayardı. Təvəzükər adam idı. Dünya malına, ev aşyalarına etinəz idı. Ev bəzək-düzüyinə həvəs göstərən anam Şahzadə xanımı ara-sıra danlayardı. Özü isə çox sadə yaşayardı. Eynək taxar, əsi gəzdirir, vüqarla yerişir, salıqalı geyinirdi. O zaman çox dəbdə olan kavirkotdan pləsi vardi. Ə Cavadşa, ayrı təbiətə malik idi. Çox yaraşlıydı; uca boyu, iri, ala gözləri vardi. Şən, diribəs adam idı. Bırdə keçirilən ailə məclislərində adatın o tamaşadıq edərdi. Yaxşı natıq idı, gözəl təst deməyi vardi. Səməd Vurğunun bizim evda keçirilən toyundan da o tamaşadıq etmişdi. Məclislərdə əzber şeir deməyi xoşlardı. Ən çox da o zaman məşhur olan «Goy gəl» şerim deyərdi. Tez-tez bayram tövərləri münasibatlı şeirlər nəşr etdiydi üçün qəlam dostları onunla «bayram şəhəri» deyə zərafat edərdilər. Yadimdədi, qızı Almasın ölümü ona son dərəcə ağır təsir bağılaşmışdı. Atam şair dostuna təskinlik olsun deyə, bu münasibatlı ayrıca şeir də yazmışdı.

Uşaqçı xatirələrində iş qəyən şəxsiyyətlərdən biri də cavan ikən aramızdan getmiş görkəmlə tənqidçi və adəbiyyatşunası Atababa Musaxanlıdır. Atamın sevdiyi tələbələrindən idı. «Orta məktəb üçün qədim dövr adəbiyyat» dərsliyini ilk dəfə o yazmış və çap üçün «Azərnəşr» təqdim etmişdi. Atam həmişə o dərsliyin qeyb olmasından təsəssüfə danişardı. 1930-cu illərin avvallarında «cığırdaşlar» içərisində, bir çoxları kimi, atam da işdən uzaqlaşdırılmışdı. O vaxtlar maddi vəziyyətimin çatınlığını görən Musaxanlı bizi Kürdəxanadakı şəxsi bağına apardı. Kiçik xalam Xavar da bizişlər getmişdi. Onda Səməd Vurğunla nişanlı idı. Cavan şair hər istirahət günü onu görmək üçün bu bağı galardı. Həmin dövrədə çox qiymətlər, heç yerda çap olunmamış bir fotoşəkil xatira qalmışdı. Səməd Vurğun ayaq üstü tər çalar, Atababanın və bizerlərin bütün üzvləri isə yerdə, qumun üstündə əyləşiblər. Fotunu yazıçı Mikayıl Rzaquluzada çəkmışdı. A. Musaxanlı mərd, saxavətlı, ürəyi geniş bir insan idı. Çox çalışır, çox mütləq edər, yazı masasının arxasından çəkilməzdə. İkinci dəfə onunla bütün yayı Novxanı bağlarında keçirdik. O, Mehdi Hüseynlə, biz isə Səməd Vurğunla bir höyətdə yaşayındıq. Bu dəfə bağlıları Yazıçılar İttifaqının adəbi fondu kiraya etmişdi.

Daha sonrakı illərdə məni maftun edən, tez-tez xatırladığım sənət adamları içərisində xaxın olduğum, demək olar, hər gün, hər hafta görüşdüğüm, saatlarla lükir mübadiləsi etdiyim üç şəxsiyyətin adını çəkə bilarəm. Səməd Vurğunun, Mehdi Hüseynin, bir də Məmməd Arifin. Onlar mənim həmişə xatırladığım, an çox tövərləndiyim, bir örnək kimi baxdığım adəbiyyat xadimləriyidər. 1932-ci ildən Səməd Vurgunu, 36-ci ildən Mehdi Hüseyni, 39-cu ildən isə Məmməd Arifi tanımışam. Və bu tənişləq, yaxınlıq onların vəfatına qədər davam etmişdir.

Xatirələrim, şübhəsiz, çoxdur, onların hər biri ayrıca söhbətin mövzusudur. Ancaq müşahidə etdiyim bir mühüm cəhati deyə bilarəm ki, onların hər üçünən adəbiyyat tariximizdə, mənsub olduğu adəbi marşalalarda yüksək mövqeyə yüksələşmələrinən əsasən səbablarından biri insanı, mənəvi, əxlaqi keyfiyyətləri olmuşdur. Onların başqalarından xeyli fərqli şəxsiyyətləri, fədakarlıqları, içtimai fəaliyyətləri, məqsəd, qaya yolunda dənməzlilikləri adəbi yüksələşlərinə rəvac vermişdir. Müasir adəbi prosesimiz bir dəfə təsdiq edir ki, adəbi zirvəyə ucalmaq, ümumxalq məhəbbəti qazanmaq, adəbiyyatə qovuşmaq üçün sənətkar, tənqidçi şəxsiyyətinin, mənəvi keyfiyyətlərinin həllədici rolü vardır.

- Siz adəbiyyatşunaslığınızda nüfuzlu yer tutan 250-ya qədər elmi, elmi-populyar məqalənin, «A.Səhət», «M.Qorki və Azərbaycan adəbiyyatı», «Tənqidimiz haqqında qeydlər», «XX əsr Azərbaycan tənqididə», «Ədəbi irs və varislər», «Sənətkarın şəxsiyyəti» və nəhayət, son elmi işiniz olan «Azərbaycan adəbi tənqidinin tarixi» kimi fundamental kitablarım müəlliflisiniz. Redaktoranız, tərtibiniz, elmi rəhbərliyinizə klassiklərin əsərləri, onlara elmi məcməa nəşr olunub. Bu işlərin hənsi daha ağır zəhmət bahasına başa gəlib və hənsini özünüza dəha doğma sayırsınız?

- Hərəsinin öz dadi, öz şirinliyi var. Kitab da övlad, bala kimidir. Pisi də, yaxşısı da fikrin, zəhmətin, eməyin, yuxusuz gecələrin, illərlə davam edən axtarışların məhsuludur. Rəflərdə yan-yan düzəlmüş bu kitablarla hər dəfə nəzər salanda onların hərəsi ömrün bir

çağından xəbor verir, yaşın, ədəbi mərhələnin bir dövrünü yada salır. Əlbəttə, bunların arasında mənim üçün daha qiyomətli, əziz olanı da var. Bu, 1966-ci ildə nəşr etdirdiyim «XX əsr Azərbaycan tənqidçi» kitabıdır. Bu kitab mənə təkcə ona görə əziz deyildir ki, doktorluq dissertasiyamla əlaqədardır, bir də ona görə qiyomatlıdır ki, o, hələ tələbəkən başladığım tənqidçi fikir sahəsində 25 il yaxın tədqiqatlara, bir növ, yekun vurdur, təsdiq etdi ki, mən öz axtarışlarimdə və ədəbiyyatşünaslıqda tutduğum yeni istiqamətdə yanılmamışam. Bu ələ bir elmi sahədir ki, onu göləcəkdə də davam etdirmək mümkündür. Elə belə də oldu, bundan sonra yazılarımın, kitablarımın əksariyyəti bu mövzuya həsr olundu. 1984-cü ildə çapdan çıxmış «Azərbaycan ədəbi tənqidinin tarixi» kitabım həmin işin davamı kimi meydana gəlmışdır.

- Həyatımız boyu Azərbaycan teatrının bir neçə mərhələsinin şahidi olmuşunuz. Ən azı bir tamaşaçı kimi. Deyə bilsəzmi, bu mərhələlər arasında nə kimə fərgili, ümumi, oxşar cəhətlər görüb hiss etməsiz və istər ədəbiyyatşunas, tənqidçi, istərsə də, bir tamaşaçı kimi teatrımızın bu günündən razısimizmi?

- Bu məsələ müasir ictimai siyri, sonət maraqqlarını məşğul edən məsələlərdəndir. Heç kəsə gizli deyil ki, son vaxtlar professional teatr səhnələrinə professional olmayan dram assiyəri tez-tez yol tapır. Dram ən mürəkkəb ədəbi janrlardan biridir. Onun pozulmaz qanınları vardır. Səhnə assında hər şəxson avval dramatizm olmalıdır. Ancaq bəzən ələ tamaşalara baxmağa olursan ki, lap kələf inucunu itirir, bilmirsən romandan parçadır, poemadır! Nəticəsi də odur ki, teatr öz nüfuzunu itirir, hörmətdən düşür, hətta premyeralar üçün tamaşaçı axtmalı olur. Halbuki bizdə cavan, istedadlı aktyor nəslə yetişmişdir. Onlara güvənib keyfiyyətli tamaşalar göstərmək olar. Az da olsa, istedadlı dramaturqlar vardır. Mənə ələ galır ki, ən böyük kasadığımız rejissor sarıdandır. Teatrda, xüsusən Akademik Dram Teatrımızda aktyorlarla, müsəllişlərlə aylarla, illərlə işləməyi bacaran, geniş dünyagörüşüna malik, dram sənətinə, müasir rejissorluq sənətinini dərinlənə bilən, müasir düşünya bilən rejissorlar lazımdır. Belə rejissorlar heç vaxt səhnəyə zəif əsərin yol tapmasına imkan verməzlər. Göz qabağındadır, nəinki müasir əsərlər, hətta dəfələrlə səhnə təcəssümüne məruz qalmış və vaxtilə müvafiqiyyətlə oynanan klassik əsərlərimiz belə, bu gün uğur qazana bilmir, bir neçə tamaşadan sonra repertuardan çıxır. Mətbəb ondadır ki, rejissorlarımız səhnəyə qoyduqları pyesi müasir həyat problemləriylə əlaqələndirə bilmirlər. Onların həyat haqqında biliyi buna kifayət etmir. Rejissorun gərək hər ədəbi mərhələdə klassikaya yeni, müasir münasibəti olsun. On, iyirmi il avval səhnəyə qoyulmuş pyes cəni həyat konsepsiyası əsasında təskər olunarsa, aydınlaşdır ki, o, müasir tamaşaçımla calb edə bilməz. Bəzən tamaşa uğur qazanmayanda, deyirlər pyes zəifdir. Əsla belə deyil. Klassika köhnəlmir. Rejissor o vaxt uğursuzluğa məruz qalır ki, o, pyesə yeni siyir, müasir konsepsiya açarı tapa bilmir. Mənə belə galır, mərhum Tofiq Kazimovun qoyduğu «Ölülər» tamaşası bu baxımdan nümunəvi idi. O, pycəslə müasir həyatın fikir tendensiyaları arasında çox maraqlı rabitə yarada bilmədi. Zənnimə, hazırda teatr rəhbərlerinin qarşısında teatra ayaq açaq pyeslərin səviyyəsinə diqqəti artırmaqla yanaşı yeni mərhələnin tələblərinə cavab verən yeni rejissorlar noslu yetişdirmək kimi mühüm vəzifələr durur. Teatrda belə döñüsə nail ola bilsək yəqin ki, indiyyə qədərki mərhələlərlə yeni mərhələ arasında üzvi əlaqə, varislik əlaqəsi də yaranı bilsər.

- Abdulla Şaiq ocağı, bu ocağın işıqları, nəslinin, soyunun davamlıları - onun övladları, nəvə-nəticələri barədə sizdən soruşmaq istərdim. Onlarm arasında öz babalarının tutduğu o böyük, xeyirxah yoluñ davamlıları var mı?

- Abdulla Şaiq ocağı çoxşaxəli, qollu-budaqlı ocaqdır. Borçalı qəzasının Sarvan qəsəbəsində, indiki Marneuli şəhərində atamın əmisi uşaqları və əmisi nəvələri yaşayırlar. Övladlarından ancaq man onun yolu ilə getmişəm. Bacım Gülbəniz həkim, mərhum qardaşım İldirim tərixtər idi. Təbiəti etibarıyla, həm də simaca İldirim atama dəha çox oxşayırırdı. Nəvələr içərisində sonət yoluñ tutmuşlar sayca çoxdur. Qızım Ülkər (adını atam qoyub) Akademianın Memarlıq və İncəsənat İnstitutunun müsəni nəzəriyyəsi şöbəsinin elmi işçisidir. Oğlum Şaiq Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin bitirmiştir. Bacımın böyük qızı Leyla da universitetin filologiya fakültəsini bitirib. İldirimin qızı Afaq isə API-də müsəni təhsili alır. Bu siyahıya atamın nəticələrini

də əlavə etmək istərdim. - Fərəh, Fəxrə və Nərimən. Yəqin ki, bunların və bunlardan sonra gələnlərin də içərisində babalarının yolu ilə gedənlər tapılacaq. Deməli, varislik baxımdan gələcəyə ümidi bəsləməyə əsas vardır.

- Bir məsələ ilə də bağlı fikrinizi öyrənmək istərdim. Daha doğrusu, elmdə varislik, bir də tələbə və aspirantlarımız baradı.

- Elmi rəhbərliyimlə 25-dən artıq elmlər doktoru və elmlər namizədi müdafiə etmişər. Bunların əksəriyyəti hazırlıda ədəbiyyatımızın, mədəniyyətimizin müxtəlif sahələrində fəaliyyət göstərirler. Qeyri - rəsmi rəhbərlik etdiyim cavan alımların sayı isə, bundan qətqat artıqdır. Fürsətdən istifadə edərək cavanlıruma iki məsləhətini vermək istərdim. Ədəbi təcrübəmdə bu qənəətə gəlmışam ki, bizim sahədə tutarlı mövqə qızanmaq, ədəbi prosesə təsir göstərmək məqəminə yüksəlmək üçün, hər şəxson əvvəl, möhkəm əqida, məslək sahibi olmaq lazımdır. İstedədə o qədər də arxayın olmaq lazım deyil. İnsan var ki, daxilən zəngin, emosionaldır, ümumən istedadlıdır. Ancaq o, öz daxili zənginliyini günün tələbləri, xalqın ehtiyacıları, zaman ilə əlaqələndirə bilmir. Bu vacib, əsasların osası olan harmoniya onun fəaliyyətindən pozulur, görünür, daxili zənginlik böyük, praktiki fayda gətirir, ümumi ictimai akta əvərilir, yüksəlşə longiyir, bəzənsə bir nöqtədə dayanır. Əqidəyə, məsləkə möhkəm inam insani fəllaşdırır, əmək fəaliyyətini artırır, ihamlı bir yaradıcılığın ortaya çıxmasına şərait yaratır.

- Ömrün əhliqli illərini yaşamaqdasmız. Bundan sonra iri, ağır zəhmət tələb edən elmi araşdırımlara qatlaşmaq sizinçün çətin olmayıcaq ki? Zarafat deyil, 70-dən xərcləməyə başlamışsın artıq.

- İntiqam, baxmayaq ki, yaşım 60-i keçib, ancaq işləmək həvəsim daha da artıb. Bu vəziyyətin özü diqət edir ki, yazılıması nəzərdə tutulan işlərə girişmək vaxtdır. Bəli, məni düşündürən mövzular az deyil. Ancaq ilk olaraq hələlik bir borcumu yerinə yetirmək barədə gecəli-gündüzəlik fikirləşirəm ki, bu da atam haqqında yazmaq istədiyim bioqrafik kitabdır. Bu barədə uzun illərdi düşünürəm, yəqin ki, yaxın vaxtlarda bu işə başlayacağam. Nə acəb bəzi jurnalistlər kimi arzularım barədə sual vermişər? Arzum nə olasıdır, asayış, dinc həyat, əmin-amanhıq. Bütün dünya xalqları üçün, balalarımız üçün bundan müqəddəs nə arzu ola bilər! Sühl, əmin-amanhıq şərait bi gün, bütün arzuların həyata keçməsinin rəhənidir.

P.S. 1985-ci ilin o sakit, həzin may günü apardığımız səhəbətin sonunda Kamal müəllimin xalqımız, dünyamiza arzuladığı asayış, əmin - amanhıq, sühl hələ 3 il də davam edəcək, Azərbaycan sovet xalqlarının «qardaşlıq» ailəsində başı dinc yaşayacaqdı. Sonra arxalı erməni quzğunları baş qaldıracaq, Qarabağı yağımalayacaq və minlərlə Azərbaycan ziyalısı kimi, Kamal Tahibzadə də bu miskin, faciəvi, utanc gotirən mənzərəni ürək ağrısı ilə seyrələmək zorunda qalacaqdı. 1989-cu ildə çoxdan həri beynində dolaşan «Tənqid və tənqidçilər» kitabının yazılı ortaya qoyacaqdı. Bu, görkəmli alimin sağlığında işıq üzü gəron sunucu kitabı olacaqdı. Ancaq ömrünün on böyük mənəsi sandığı atası haqqında avtobiografik asarı yazmaqə müüm vəfa etməyəcəkdi. Həm hər gün, hər saat əsərləri yerindən oynadan, qanı damarda dondurən ictimai-siyasi çalxantılar, həm də yaşdan gəlmə narahathlıqlar, xəstəliklər ovgatmə acılayacaq, qələm tutan əlini sustaldacaqdı. 2006-ci ilin yanvarına qədər ömr sərən Kamal müəllim 83 illik həyatında çox məhrumiyyətlərlə üzərə də bəxti, taleyi sarıdan şikayəti deyildi. Uzun illər boyu arzusunda olduğu, reallaşması üçün dəridən-qabıqlıdan çıxdığı Abdulla Şaiqin ev - muzeinin açılmasına, nəhayət ki, 1990-ci ildə nail olmuşdu. Sevimli qızı Ülkər sənətşünaslıq namizədi alımlı dərəcəsi almış, bacısı qızı Leyla filologiya fakültəsini bitirmiş, illər öncəsi adlarını çəkərkən üzünə töbəsüm qonan Abdulla Şaiqin nəticələri Fərəh, Fəxrə və Nərimən isə, ali təhsil alıb, elmin müxtəlif sahələrinə yiyələnmişdir. Bu gün Abdulla Şaiq şəcorasından olanların çoxuslu, istər öz məmələkatlarında, istərsə də uzaq Amerika, Avropana baba ocağından aldığı əlqənin işığında ulu bir yolu tutub gedir, doğma yurdun, millətin adına şərif, şan gətirirler.

Kamal müəllimin vəfatı günü də rəmzi olub, qanlı yanvarın 16-ci il döyümünə, 2006-ci ilin 20 yanvarına təsadüf etdi.